



AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
DÖVLƏT VERGİ XİDMƏTİ



DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏNİLƏN ƏMLAK VERGİSİ



Vergi ödəyiciləri kimlərdir?

Müəssisələr və fərdi sahibkarlar balansında olan (Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə münasibətdə yalnız daimi nümayəndəliklə bağlı olan) əsas vəsaitlər* (rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri istisna olmaqla) görə **əmlak vergisinin ödəyiciləridir**.

* **Əsas vəsaitlər** dedikdə istifadə müddəti bir ildən çox olan və dəyəri **500 manatdan çox** olan, amortizasiya edilməli olan maddi aktivlər başa düşülür.



Əmlak vergisinin hesablanması və ödənilməsi qaydaları

- Əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödənilir.
- Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bazar qiyməti nəzərə alınmaqla hesablanır (sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda, orta illik qalıq dəyərindən əmlak vergisinin hesablanması qaydası tətbiq edilmir).
- Əmlak vergisi üzrə cari vergi ödəmələri əvvəlki ildəki əmlak vergisi məbləğinin **20 faizi** həcmində **hər rübün 2-ci ayının 15-dən gec olmayaraq** ödənilir.
 - Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və fərdi sahibkarlar **əsas vəsaitlərin əldə edildiyi rübdən sonra** hər rübün 2-ci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.
 - Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
 - Vergi ödəyicisi tərəfindən hesabat dövründə əmlak vergisi üzrə ödənilmiş cari vergi ödəmələrinin məbləği hesabat ili üçün ödənilməli verginin məbləğindən çıxılır.

Misal 1: Müəssisə 2020-ci ilin yekunlarına görə 9.500 manat əmlak vergisi hesablandığı üçün 2021-ci ilin hər rübü üzrə 1.900 manat ($9.500 \cdot 20\%$), ümumilikdə isə 7.600 manat ($1.900 \cdot 4$) əmlak vergisi ödəməlidir. Lakin 2021-ci ilin 1-ci rübü üzrə fevral ayının 15-dən gec olmayaraq ödənilməli olan 1.900 manat cari vergi məbləğinin 100 manatı 30 gün gec ödənilmiş və buna görə müəssisəyə 3 manat faiz hesablanmış, 2-ci və 3-cü rüblərin hər biri üzrə 1.900 manat cari vergi vaxtında ödənilmiş, 4-cü rüb üzrə noyabrın 15-də 2.000 manat, ümumilikdə 7.700 manat cari vergi ödənilmiş, 2022-ci ilin mart ayının 31-də isə 2021-ci il üzrə Əmlak vergisi bəyannaməsi təqdim edilməklə 7.200 manat əmlak vergisi hesablanmışdır. Bu halda ödənilmiş 7.700 manat vergi hesablanmış 7.200 manatdan çox olduğu üçün artıq ödənilmiş 500 manat ($7.700 - 7.200$) vergi və hesablanmış 3 manat faiz məbləği azaldılır.

- Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin **mart ayının 31-dən gec olmayaraq** vergi orqanına verir.
 - Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur;
 - Fərdi sahibkar fəaliyyətinin ləğvi hallarında vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.



Vergitutulan dəyər necə müəyyən edilir?

- Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür.
- Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərini hesablamaq üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiye bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

Qeyd: Fərdi sahibkarların əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən edilərkən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalarının, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri nəzərə alınmır.

Misal 2: Əvvəlki vergi ilindən əmlak vergisinin ödəyicisi olan müəssisənin cari ildə əmlakının ilin əvvəlinə qalıq dəyəri 120.000 manat və ilin sonuna əmlakının qalıq dəyəri isə 115.000 manat olmuşdur. Bu halda əmlak vergisinin hesablanması üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri 117.500 manat $((120000 + 115000) / 2)$, hesablanan əmlak vergisinin məbləği isə 1.175 manat $(117.500 * 1\%)$ təşkil edəcəkdir.

Misal 3: Əmlakın qalıq dəyəri 2.300 manat olduğu halda, müəssisə həmin əmlakı qalıq dəyərindən yuxarı olan qiymətə (dəyərə) 3.000 manata sığortalamışdır. Həmin əmlakın bazar qiyməti 3.500 manatdır. Bu halda əmlak vergisi aşağıdakı qaydada hesablanacaq:

$3500 * 1 \% = 35$ manat.

- Müəssisə və ya fərdi sahibkar **hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda)** və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.

Misal 4: Müəssisə 2021-ci ilin aprel ayında yaradılmış və həmin aydan əmlak vergisinin ödəyicisi olmuşdur. Onun yaradıldığı tarixə əsas vəsaitlərinin dəyəri 50.000 manat, ilin sonuna qalıq dəyəri isə 37.500 manat təşkil etmişdir. Bu halda əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyəri 29.166,67 manat $((50.000+37.500)/24*8)$, hesablanan əmlak vergisinin məbləği isə 291,67 manat $(29.166,67*1\%)$ təşkil edəcəkdir.

- Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

Misal 5: Müəssisə 2021-ci ilin noyabr ayında ləğv edilmişdir. Müəssisənin əsas vəsaitlərinin ilin əvvəlinə qalıq dəyəri 100.000 manat, ləğv edildiyi tarixə 75.000 manat təşkil etmişdir. Bu halda əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyəri 72.916,67 manat $((100.000+75.000)/24*10)$, hesablanacaq əmlak vergisinin məbləği isə 729,17 manat $(72.916,67*1\%)$ təşkil edəcəkdir.



Azadolmalar və güzəştlər barədə

Əmlak vergisindən azaddır:

- əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları;
- investisiya təşviqi sənədini almış şəxslər həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına (sənədi alınan tarixədək əldə edilmiş və sahibkarlıq fəaliyyətində istifadə edilmiş əmlak istisna olmaqla) görə **7 il** müddətinə;
- mikro sahibkarlıq subyekti olan şəxslər (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri **1.000.000 manatdan artıq** olan şəxslər istisna olmaqla);
- KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə **7 il** müddətinə;
- Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidentlərinin həmin parkda qeydiyyatı alındıqları hesabat ilindən başlayaraq **10 il** müddətinə bu parkdakı əmlakları;
- Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun həmin parkın ərazisində yerləşən əmlakları;
- kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin **2024-cü ilin yanvar ayının 1-dək** bu fəaliyyət prosesində istifadə olunan əmlakları.

Güzəştlər barədə:

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

- ekologiya, yanğından mühafizə və ya mülki-müdafiə üçün istifadə edilən əsas vəsaitlər;
- məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətləri, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və kosmik obyektlər;
- fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;
- təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər.

Qeyd: Əmlak vergisindən azad olunma və güzəşt halları barədə ətraflı məlumatı **Vergi Məcəlləsinin 199-cu maddəsi**ndən əldə edə bilərsiniz.



Unutmayın ki,

Hesablanmış verginin məbləği mənfəət və gəlir vergisinin məqsədləri üçün məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

QEYD ÜÇÜN

MALİYYƏ SANKSİYALARI, FAİZLƏR VƏ DİGƏR MƏSULİYYƏT TƏDBİRLƏRİ BARƏDƏ

Vergi və sığorta qanunvericiliyinin pozulması hallarına görə tətbiq olunan maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri barədə məlumatı "Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə Yaddaş" adlı bukletdən əldə edə bilərsiniz.



VERGİLƏRƏ AİD
NƏŞRLƏR



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az

